

## **Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı**

### **Haqqında**

Respublikamızda Tələbə Gənclər Təşkilatlarının yaranması Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 2005-ci il 15 fevral tarixli 41Nəli Sərəncamına əsasən Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə başlanmışdır. Buna uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatı 25.05.2005-ci il tarixində yaradılmışdır. Ümumi maraqlar və könüllülük prinsipi əsasında formalaşan ADPU Tələbə Gənclər Təşkilatının

- əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
- Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
  - tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  - tələbələr arasında maarifləndirmə işinin aparılması;
  - tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  - tələbələrin hüquqlarının təmin edilməsi;
  - respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  - tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  - tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  - tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  - tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnlərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  - tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsədətin qaldırılması və s.

## Əlaqə

**Strukturun yerləşdiyi inzibati bina, otaq və otaq nömrəsi: Üzeyir Hacıbəyli 68,**  
ADPU əsas tədris binası (Sahil korpusu), otaq 417

## Əməkdaşlar

<b>№</b>	<b>Ad soyad ata adı</b>	<b>Vəzifəsi</b>
1.	Təhmasib İmaməliyev Asif	ADPU TGT sədri
2.	Bikəxanım Qulaməddinova Vahid	ADPU TGT sədr müavini
3.	Günay İsmayılova Asəm	ADPU TGT sədr müavini
4.	Elmira Babayeva Elşən	ADPU TGT mətbuat katibi
5.	Rizvan Mahmudov Kamil	ADPU TGT sədr köməkçisi
6.	Zəhra İskəndərova Şahmurad	ADPU TGT Filologiya fakültə təşkilatının rəhbəri
7.	Arzu Həmidova Pirverdi	ADPU TGT Məktəbəqədər təhsil fakültə təşkilatının rəhbəri
8.	Ayişə Çunayeva Məmməd	ADPU TGT Riyaziyyat fakültə təşkilatının rəhbəri
9.	Azadə Zellabduyeva Oqtay	ADPU TGT İncəsənət və fiziki tərbiyə fakültə təşkilatının rəhbəri
10.	Gülpəri Məmmədli Famil	ADPU TGT İbtidai təhsil fakültə təşkilatının rəhbəri
11.	Lalə Həsənova Cəmiyyət	ADPU TGT Fizika fakültə təşkilatının rəhbəri
12.	Rafiq Süleymanlı Namiq	ADPU TGT Tarix və coğrafiya fakültə təşkilatının rəhbəri
13.	Əfşan Məmmədova Elçin	ADPU TGT Kitab klubunun rəhbəri
14.	Fatimə Talıbzadə Astan	ADPU TGT ART klubunun rəhbəri
15.	Leyla Bayramova İlqar	ADPU TGT Cinema klubunun rəhbəri
16.	Minarə Quliyeva Nazim	ADPU TGT Xarici dillər klubunun rəhbəri
17.	Nigar Rüstənzadə Ziyafət	ADPU TGT Psixologiya klubunun rəhbəri
18.	Orxan Əliyev Cavanşir	ADPU TGT İdman klubunun rəhbəri

- **Əməkdaşların hər birinin maksimum 1 A4 həcmində bioqrafiyası.**

### **Təhmasib İmaməliyev Asif – ADPU TGT Sədri**

Mən, Təhmasib Asif oğlu İmaməliyev 11 iyun 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Sumqayıt şəhər Fikrət Əmirov adına musiqi məktəbinin tar şöbəsini, 2019-cu ildə Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin rus bölməsini bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

2020-ci il noyabr ayından Tələbə Gənclər Təşkilatının fəalları sırasına qatılmış, müxtəlif vəzifələrdə çalışmışam: Təşkilatın qrup nümayəndəsi (menecer), Tarix və coğrafiya fakültəsinin sədr köməkçisi, Tarix klubunun sədri, Tarix və coğrafiya fakültəsinin sədri, ADPU TGT sədr köməkçisi. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı sədr vəzifəsində fəaliyyət göstərirəm.

Fəaliyyətim müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirdə, “Azərbaycan-Türkiyə Gənclərinin Beynəlxalq Zəfər Düşərgəsində”və s. iri miqyaslı tədbirlərdə iştirak etmiş, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən birçox elmi-praktik konfranslarda əsas çıxışçılardan olmuşam. 2022-ci il 2 fevral Gənclər günü ilə bağlı keçirilən “Gənclər Forumu”nda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə iştirak etmişəm. Həmçinin fəaliyyətim dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı nəşr olunan “Pedaqoji Universitetin Qəhrəmanları” kitabının həmmüəllifi olmuş, “Tarix və coğrafiya fakültəsi 100 ildə” kitabına isə fakültənin təşkilat sədri kimi qeyd olunmuşam.

Fəaliyyətim müddətində “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik təntənəli yubiley mərasimində könüllü fəaliyyətinə görə”, “2021-2022-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan tələbələrin qeydiyyat prosesində yaxından iştirakına görə”, “Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2021-ci ildəki işində göstərdiyi uğurlu ictimai fəaliyyətə görə”, “25-31 iyul 2021-ci il tarixlərində baş tutmuş Azərbaycan-Türkiyə Gənclərinin Beynəlxalq Zəfər Düşərgəsində müvəffəqiyyətlə iştirakına görə”, “Universitetin ictimai həyatında fəal iştirakına görə”, “28 may – Respublika Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi elmi konfransda fəal iştiraka görə” Fəxri Fərman, Sertifikat, Təşəkkürnamələrlə təltif edilmişəm.

### **Bikəxanım Qulaməddinova Vahid – ADPU TGT Sədr müavini**

Mən, Bikəxanım Vahid qızı Qulaməddinova 14 aprel 2002-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşam. 2008-2019-cu illərdə Bakı şəhəri Seymur Məmmədov adına 301 sayılı tam orta məktəbində təhsil almışam. Məktəb təhsilim zamanı fənn olimpiyadalarında iştirak edərək müəyyən turlara qədər nailiyyətlər qazanmışam. Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda olan inşa yazı müsabiqəsində 3-cü yer tutmuşam. Aydınlığa Doğru Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin keçirdiyi bilik yarışını üzrə 2-ci yerə layiq görülmüşəm. “Uğura Başlanğıc” kitabında hər

məktəbdən seçmə şagirdi haqqında məlumatlar dərc olunurdu ki, o kitabda mənə də yer ayrılmışdır. 2013-2018-ci illərdə Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli on bir illik incəsənət məktəbinin qanun ixtisası üzrə tam musiqi təhsili almışam. Musiqi təhsili aldığım zamanlarda İctimai, Lider kimi televiziya kanallarında çıxışlar etmişəm. Həmçinin, “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı II elmi-ifaçılıq konfransında təşəkkürnamə, “İdeal vətəndaş” qəzeti tərəfindən respublika üzrə məktəb şagirdləri arasında aparılan istedad və bilik sorğusuna görə “İlin yaxşı şagirdi fərmanı” və müxtəlif tədbirlərdə çıxış etdiyim üçün müəyyən təltifnamələr almışam. Universitetə daxil olduğum andan etibarən Tələbə Gənclər Təşkilatında könüllülük fəaliyyətinə başlamışam. İlk olaraq ADPU Tələbə Gənclər Təşkilatında qrup meneceri seçilmişəm. Aktiv fəaliyyətimə görə ADPU TGT nəzdində fəaliyyət göstərən Xarici dillər klubu əsas korpus üzrə koordinator vəzifəsi, daha sonra isə rəhbər müavini üzrə fəaliyyət göstərmişəm. Həmçinin ADPU Enactusda üzv və SMM komandasının telegram istifadəçisi olmuşam. 2021-ci ildə Enactus Azərbaycan Milli Yarışı çərçivəsində fərqləndiyimə görə sertifikatla təltif olunmuşam. ADPU TKİB tərəfindən həyata keçirilən “Şagirdə tələbə dəstəyi” layihəsində müəyyən tarixlər arasında şəhid, qazi və aztəminatlı ailələrdən olan şagirdlərə dərs keçmişəm. Həmçinin ADPU TKİB tərəfindən keçirilən “Vikipediya” təlimlərinə qatılaraq, vikipediyalar hazırlamış rəsmi vikipediyaçı adı alaraq, Milli Məclis Deputatı-Elnur Allahverdiyev tərəfindən diploma layiq görülmüşəm. Kimya və biologiya fakültəsi üzrə “Qələbə Turniri” intellektual yarışda fərqləndiyimə görə, 2 fevral-Azərbaycan gəncləri günü münasibəti ilə Fəxri fərman, Xüsusi ictimai fəallığıma görə ADPU TGT tərəfindən təltifnamələr, “Qayıdış” Xəmsə Milli intellektual oyununda fərqləndiyimə görə diplomla təltif olunmuşam. “Pedaqoji Universitetin Qəhrəmanları” kitabı üçün müəyyən məlumatlar verdiyim üçün kitabda minnətdarlıq qismində adım qeyd olunmuşdur. Bunlarla yanaşı, Böyük Qayıdış Gənclər İB üzvəm və Formula 1 üçün təlimlərdə iştirak edirəm.

### **Günay İsmayılova Asəm – ADPU TGT Sədr müavini**

Mən, Günay Asəm qızı İsmayılova 15 mart 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən Ruslan Allahverdiyev adına 217 sayılı tam orta məktəbdə təhsil almağa başlamışam. 2016-cı ildən etibarən ardıcıl olaraq Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına 297 sayılı tam orta məktəbdə və Ağdam rayon 36 nömrəli məcburi köçkün məktəbində təhsilimə davam etdirib, 2019-cu ildə təhsilimi bitirmişəm. Orta məktəbdə təhsil aldığım müddət ərzində “İlin ən yaxşı şagirdi” Fəxri Fərmanı,

həmçinin bir sıra mükafatlar ilə təltif olunmuşam. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti İbtidai təhsil fakültəsinə qəbul olmuşam. Hal-hazırda İbtidai sinif müəllimliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm.

2019-cu ilin oktyabr ayından universitet daxili bir sıra təşkilatlarda aktiv fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə: Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Xarici əlaqələr şöbəsində sədr köməkçisi, ADPU YAP GB Jurnalistika klubunun sədr müavini, Böyük Qayıdış Gənclər İctimai Birliyi ADPU İbtidai təhsil fakültəsi üzrə koordinator, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) qrup nümayəndəsi (menecer), ADPU TGT Tarix klubunun dizayneri, ADPU TGT İcraçı direktor müavini, ADPU TGT dizayneri, ADPU TGT Mətbuat katibi vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının Tələbələrə iş üzrə sədr müavini vəzifəsini icra edirəm.

Fəaliyyətim müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirdə, həmçinin bir sıra iri miqyaslı tədbir və konfranslarda fəal iştirak etmişəm.

2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “ 61!” intellektual yarışmasında iştirak edərək universiteti təmsil etmişəm. Həmçinin fəaliyyətim dövründə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik təntənəli yubiley mərasimində könüllü fəaliyyətinə görə”, “Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2021-ci ildəki işində göstərdiyi uğurlu ictimai fəaliyyətə görə”, “Universitetin ictimai həyatında fəal iştirakına görə” kimi Fəxri Fərmanlar və həm təşkilatlardakı uğurlu fəaliyyətlərimə görə, həm də iştirak etdiyim intellektual yarışlardan və seminarlardan Sertifikat, Təşəkkürnamələrlə təltif olunmuşam. 2022-ci ilin avqust-sentyabr aylarında Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Müəllimlərin İşə Qəbulu, Təhsilverənlərin sertifikatlaşdırılması və Direktorların İşə Qəbulu imtahanlarının test mərhələsində könüllü olaraq fəaliyyət göstərmişəm.

## **Elmira Babayeva Elşən – ADPU TGT mətbuatkatibi**

Mən, Elmira Elşən qızı Babayeva 22 sentyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. 2010-cu ildə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Aslan Muradov adına 84 saylı tam orta məktəbdə təhsil almışam. 2021-ci ildə təhsilimi yüksək qiymətlərlə bitirmişəm. Təhsil aldığım müddətdə məktəblərarası bilik yarışlarında, fənn olimpiyadalarında fəal iştirak etmiş, bir sıra mükafatlarla təltif olunmuşam. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti İbtidai təhsil fakültəsinə qəbul olmuşam. 2022-ci il may ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti ibtidai sinif müəllimliyi ixtisası üzrə ən yüksək bal toplayaraq SABAH qruplarına qəbul olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti SABAH qrupları İbtidai sinif müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsiyəm.

2021-ci il oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) qrup nümayəndəsi (menecer) seçilmiş, 2022-ci il fevral ayından ADPU TGT Tarix klubunun dizayneri, sentyabr ayından ADPU TGT SABAH qruplarının rəhbər müavini, oktyabr ayından ADPU TGT mətbuat katibi müavini vəzifələrini icra etmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Mətbuat katibi və İctimaiyyətlə əlaqələr üzrə müavini vəzifəsini icra edirəm.

Fəaliyyət göstərdiyim müddətdə iştirak etdiyim seminarlardan sertifikat, təşəkkürnamələr ilə təltif olunmuşam.

## **Rizvan Mahmudov Kamil – ADPU TGT Sədr köməkçisi**

Mən, Rizvan Kamil oğlu Mahmudov 8 dekabr 2001-ci ildə Kürdəmir rayonu Şilyan kəndində anadan olmuşam. 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov adına 308 nömrəli tam orta məktəbini bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti İncəsənət və Fiziki tərbiyə fakültəsinin, Fiziki tərbiyə və ÇH müəllimliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm.

2019-cu il oktyabr ayından universitetin Tələbə Gənclər Təşkilatının (TGT) fəalları arasına qatılmış, bir sıra vəzifələrdə çalışmışam. Təşkilatın qrup meneceri, sonradan isə aktiv fəaliyyətimdən dolayı İncəsənət və Fiziki tərbiyə fakültəsinin sədr müavini vəzifəsinə təyinat almış və bir ilə yaxın müddət ərzində vəzifəni uğurlu şəkildə icra etmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) sədr köməkçisi vəzifəsində fəaliyyət göstərirəm.

Fəaliyyətim müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik təntənəli yubiley mərasimində könüllü olaraq iştirak etmiş, həmçinin dövlət səviyyəli bir çox irimiqyaslı tədbir və konfranslarda iştirak etmişəm.

Həmçinin, fəaliyyətim dövründə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik təntənəli yubiley mərasimində könüllü fəaliyyətinə görə”, “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsinə görə”, “Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2021-ci ildəki işində göstərdiyi uğurlu ictimai fəaliyyətə görə”, “2 fevral, Gənclər günü münasibətilə” fəxri fərman, sertifikat və təşəkkürnamələr ilə təltif edilmişəm.



## **Zəhra İskəndərli Şahmurad – ADPU TGT Filologiya fakültəsinin rəhbəri**

Mən ,Zəhra Şahmurad qızı İskəndərli 9 mart 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Sabir Abbasov adına 117 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. Orta məktəbdə oxuduğum dövrdə ictimai fəallığıma və nümunəvi şagird oluğuma görə məktəb rəhbərliyi tərəfindən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olma şansını qazanmışam. Bununla yanaşı bir çox fəxri fərman və mükafatlarla təltif olunmuşam. 2020-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinə qəbul olmuşam. Hal-hazırda Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

Universitet daxili ictimai fəaliyyətimə 2021-ci ilin yanvar ayından başlamışam. Fəaliyyətimə fakültə nəznində fəaliyyət göstərən Meh Ədəbi Dərnəyinə üzv kimi başlamış, daha sonra Meh Ədəbi Dərnəyinin Motivasiya Komissiyasının sədri vəzifəsinə təyin olundum. 2022-ci ilin sentyabr ayından ADPU TGT Filologiya fakültəsinin rəhbəri vəzifəsini icra edirəm. Fəaliyyətim dövründə universitet daxilində keçirilən tədbirlərdə, beynəlxalq konfranslarda fəal iştirak etmiş, həmçinin bir sıra mükafatlara layiq görülmüşəm.

**Arzu Həmidova Pirverdi – ADPU TGT Məktəbəqədər təhsil fakültəsinin rəhbəri**

Mən, Arzu Pirverdi qızı Həmidova 4 aprel 2003-cü ildə Hacıqabul şəhərində anadan olmuşam. 2010-cu ildə Hacıqabul rayonunda yerləşən Allahverdi Dadaşov adına 5 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2018-ci ildən etibarən Bakı şəhəri Nizami rayonunda yerləşən Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə təhsilimə davam etmişəm və 2021-ci ildə təhsilimi bitirmişəm. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Məktəbəqədər təhsil fakültəsinə qəbul olmuşam. Hal-hazırda Məktəbəqədər təhsil ixtisası üzrə 2-ci kurs tələbəsiyəm.

2022-ci ildən etibarən bəzi könüllü təşkilatlarına üzv olub fəaliyyət göstərmişəm və hal-hazırda fəaliyyətimə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Məktəbəqədər təhsil fakültəsinin rəhbəri olaraq davam edirəm. Suraxanı Gəmi Muzeyində, Müəllimlərin İşə Qəbulu İmtahanında və s. Könüllü kimi fəaliyyət göstərmişəm.

## **Ayişə Çunayeva Məmməd – ADPU TGT Riyaziyyat fakültəsinin rəhbəri**

Mən, Ayişə Məmməd qızı Çunayeva 6 İyul 2003-cü ildə Balakən rayonunda anadan olmuşam. 2009-cu ildə Balakən rayonu Qaysa kənd tam orta məktəbində təhsil almağa başlamışam. 2020-ci ildə tam orta təhsilimi bitirmişəm və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə qəbul olmuşam. Hal-hazırda Riyaziyyat və informatika müəllimliyi üzrə 3-cü kurs tələbəsiyəm.

2020-ci ilin Noyabr ayından universitet daxili təşkilatlarda fəaliyyət göstərmiş və bir sıra vəzifələri yerinə yetirmişəm. Fəaliyyətimə ilk olaraq Azərbaycan Dövlət Pedaqoji universiteti Tələbə Gənclər Təşkilatında (ADPU TGT) qrup meneceri olaraq başlamışam. Daha sonra fəaliyyətimi həmin təşkilatda ardıcıl olaraq: ADPU TGT Layihələr klubu rəhbər köməkçisi, ADPU TGT Layihələr klubu rəhbəri vəzifələrini yerinə yetirmişəm. Hal-hazırda ADPU TGT Riyaziyyat fakültəsinin rəhbəri vəzifəsini icra edirəm.

## **Azadə Zellabduyeva Oqtay – ADPU TGT İncəsənət və Fiziki tərbiyə fakültəsinin rəhbəri**

Mən, Azadə Oqtay qızı Zellabduyeva 8 noyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. 2019 – cu ildə Binəqədi rayon 182 saylı tam orta məktəbi bitirmiş, həmçinin Binəqədi rayon “Mədəniyyət evi”nin rəsm bölməsini bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti İncəsənət və Fiziki tərbiyə fakültəsinin Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə 3 – cü Kurs tələbəsiyəm.

2020-ci il fevral ayından Tələbə Gənclər Təşkilatının fəalları sırasına qatılmış, müxtəlif vəzifələrdə çalışmışam: Təşkilatın qrup nümayəndəsi (menecer), İncəsənət və Fiziki tərbiyə Fakültəsi üzrə Rəhbər müavini və hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının İncəsənət və Fiziki tərbiyə fakültəsinin rəhbəri olaraq fəaliyyət göstərirəm.

Fəaliyyətim müddətində ilkin olaraq “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi” ilə əlaqədar olan kitabda yer almışam.

2022-ci il 2 fevral Gənclər günü ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən “Fəal Gənc” mükafatına layiq görülmüşəm.

Fəaliyyətim müddətində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı daxilində 2021-ci il ərzində göstərdiyim fəaliyyətə görə, Gənclər və İdman Nazirliyinin nəzdində həyata keçirilən Dövlət tədbirlərində olan fəaliyyətimə görə, Fakültəmiz adından iştirak etdiyim və 1 – cilik qazandığım 30 – dan çox müsabiqədə iştirakıma görə Diplom, sertifikat və Təşəkkürnamələr ilə təltif olunmuşam.

Eyni zamanda 44 günlük Vətən müharibəsində Fakültəmiz və Təşkilat adında bir çox şəhid ailələrinə (İlqar Mirzəyevin ailəsi, Polad Həşimovun ailəsi, və s.) ziyarət etmiş və çəkmiş olduğum Şəhidlərimizin portretlərini öz ailələrinə təqdim etmişəm.

## **Gülpəri Məmmədli Famil – ADPU TGT İbtidai təhsil fakültəsinin rəhbəri**

Mən, Gülpəri Famil qızı Məmmədli 16 may 2003-cü ildə Qax rayonunda anadan olmuşam. 2019-cu ildə Qax rayonu Tofiq İsmayılov adına 5 saylı tam orta məktəbin humanitar təmayüllü sinifini bitirmişəm. Orta məktəbdə təhsil aldığım müddət ərzində "Ədəbiyyat biliciləri" müsabiqəsində, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadasında, bir çox inşa müsabiqələrində iştirak etmişəm. "İlin ən yaxşı şagirdi" Fəxri Fərmanı, həmçinin bir çox diplomlarla təltif olunmuşam. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti İbtidai təhsil fakültəsi, İbtidai sinif müəllimliyi ixtisasına qəbul olunmuşam. Hal-hazırda 4-cü kurs tələbəsiyəm. 2020-ci ilin yanvar ayından universitet daxili təşkilatlarda aktiv fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə: Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Jurnalistika klubunda sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində (ADPU THİK) İbtidai təhsil fakültəsi fəallar klubu üzrə sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Tarix klubunda rəhbər müavini, ADPU TGT Tarix klub rəhbəri vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatında İbtidai təhsil fakültəsi üzrə rəhbər vəzifəsini icra edirəm. Fəaliyyətim müddətində bir çox layihələrə təşkilatçılıq etmiş, həmçinin irimiqyaslı tədbirlərdə iştirak etmişəm.

"Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı daxilində göstərdiyi xüsusi ictimai fəallığa görə", "Tələbə Gənclər Təşkilatının Tələbə klubları daxilində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkilində fəal iştirakına görə" kimi təşəkkürnamələr və iştirak etdiyim çoxsaylı intellektual yarış və seminarlardan sertifikatlarla təltif olunmuşam.

## **Lalə Həsənova Cəmiyyət – ADPU TGT Fizika fakültəsinin rəhbəri**

Mən , Lalə Cəmiyyət qızı Həsənova 22 noyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2020-ci ildə təhsilimi bitirib Azərbaycan Dövlət Pedaqoji Universiteti Fizika fakültəsinə qəbul olmuşam. Hal-hazırda Fizika müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsiyəm.

2020-ci ilin noyabr ayından ADPU TGT təşkilatında aktiv fəaliyyət göstərmişəm: ADPU TGT qrup nümayəndəsi (menecer) vəzifəsində, ADPU TGT Fizika fakültəsi rəhbər müavini vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının Fizika fakültəsinin rəhbəri vəzifəsini icra edirəm.

Bu fəaliyyətlərdən əlavə 2021-ci ildə DOST Agentliyində 2 aylıq könüllülük fəaliyyətini uğurla bitirmişəm. İRƏLİ ictimai birliyi, DAVAM Gənclər Hərəkatı, Bir tələbə könüllü təşkilatının üzvüyəm.

## **Rafiq Süleymanlı Namiq – ADPU TGT Tarix və coğrafiya fakültəsinin rəhbəri**

Mən, Rafiq Namiq oğlu Süleymanlı 4 mart 2004-cü ildə Tərtər rayon Düyərlı kəndində anadan olmuşam. 2010-cu ildə Tərtər rayon Düyərlı kəndində yerləşən Ş.Əhmədov adına Düyərlı kənd orta məktəbində təhsil almağa başlamışam. 2018-ci ildən etibarən Tərtər rayon Yuxarı Sarıcalıkəndində yerləşən A.Ağayev adına tam orta məktəbində təhsilimi davam etdirmişəm və 2021-ci ildə təhsilimi bitirmişəm. Orta məktəbdə oxuduğum müddət ərzində məktəbdaxili təşkil olunmuş bilik yarışmalarında fəal iştirakım etmiş və bir sıra mükafatlara layiq görülmüşəm. Həmçinin, “Ölkəmizi Tanıyaq” adlı layihədə iştirak etmişəm. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olmuşam. Hal-hazırda 2-ci kurs tələbəsiyəm. 2022-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatında (ADPU TGT) aktiv fəaliyyət göstərməyə başlamışam. Hal-hazırda ADPU TGT Tarix və Coğrafiya fakültəsinin rəhbəri vəzifəsini icra edirəm. Fəaliyyətim dövründə bir sıra diplom və mükafatlara layiq görülmüşəm.

## **Əfşan Məmmədova Elçin – ADPU TGT Kitab Klubun rəhbəri**

Mən, Əfşan Elçin qızı Məmmədova 10 avqust 2003-cü ildə Salyan rayonunda anadan olmuşam. 2009-cu ildə Salyan rayonunda yerləşən Yusif Qasimov adına 4 saylı tam orta məktəbdə təhsil almağa başladım. Orta təhsil müddətimi 2020-ci ildə bitirmişəm. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşam. Hal-hazırda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

Universitetə daxil olduğum ilk zamanlardan təşkilatlarda fəallığa başlamışam: ADPU TGT, ADPU THİK, ADPU TKİB, ADPU YAP GB və Meh Ədəbi Dərnəyinə üzv olmuşam. Fəaliyyətimə ADPU TGT Filologiya fakültəsində qrup meneceri olaraq başlamış, daha sonra ADPU TGT nəzdində fəaliyyət göstərən Kitab Klubun rəhbər müavini vəzifəsini icra etmişəm. Hal-hazırda ADPU TGT Kitab klubunun rəhbəri vəzifəsini icra edirəm.

Distant təhsil zamanı ADPU TKİB-in şəhid, qazi və imkansız ailələrin övladları üçün təşkil etdiyi “Şagirdə Tələbə Dəstəyi” layihəsinə qoşulmuş, şagirdlərə könüllü olaraq dərslər tədris etmişəm.

2021-ci ilin mart ayında Beynəlxalq Ana Dili gününə həsr olunmuş məqaləm Filologiya fakültəsinin “Filoloq” qəzetində dərc olunub.

“Siyah-Bəyaz” və “Lider Yolu” layihələrindən redaktor vəzifəsində fəaliyyət göstərmişəm. 2021-ci ilin avqust ayında Avroviziyanın ölkəmizdə fəaliyyət göstərən “Songfestival Azerbaijan” blogunda yanvar ayına qədər redaktor vəzifəsində çalışmışam.



## **Fatimə Talıbzadə Astan – ADPU TGT ART Klub rəhbəri**

Mən, Fatimə Astan qızı Talıbzadə 15 mart 2003-cü ildə İmişli rayonunda anadan olmuşam. 2009-cu ildə İmişli şəhər 2 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2016-cı ildən etibarən ardıcılıq olaraq 1 saylı tam orta məktəbdə və Nəsimi rayonunda yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə təhsilimə davam etdirib, 2020-ci ildə təhsilimi bitirmişəm. Orta məktəbdə təhsil aldığım müddət ərzində əlamətdar günlərə həsr olunmuş tədbirlərdə iştirak etmiş və Fəxri fərmanlar, diplomlarla təltif olunmuşam. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univeriteti İbtidai təhsil fakültəsinə qəbul olmuşam. Hal-hazırda ibtidai sinif müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. 2020-ci ilin noyabr ayından universitet daxili bir sıra təşkilatlarda aktiv fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə: Azərbaycan Dövlət Pedaqoji Univeriteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) qrup nümayəndəsi(menecer), ADPU TGT İbtidai təhsil fakültəsi üzrə rəhbər müavini, Azərbaycan Dövlət Pedaqoji Univeriteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Kino klub sədr köməkçisi, Azərbaycan Dövlət Pedaqoji Univeriteti Könüllüləri (ADPU Könüllüləri) Cinema klub rəhbər müavini vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Univeriteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən ART klub rəhbəri vəzifəsini icra edirəm.

Fəaliyyətim müddətində bir sıra tədbirlərdə, ekskursiyalarda, konfranslarda iştirak etmişəm. Həmçinin 2021-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən “Xudafərin media mərkəzinin” keçirdiyi təlimdə iştiraka görə Sertifikat, yarışlardan, seminarlardan Sertifikat, Təşəkkürnamə və Diplomlarla təltif olunmuşam.

## **Leyla Bayramova İlqar – ADPU TGT Cinema Klub rəhbəri**

Mən, Leyla İlqar qızı Bayramova 5 iyun 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı şəhəri Nizami rayonunda yerləşən 210 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2020-ci ildə təhsilimi bitirmişəm və Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olmuşam. Hal-hazırda Təsviri incəsənət müəlliməliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. 2016-2020 tədris illərində məktəbin ictimai işlərində fəal iştirakıma görə bir sıra fəxri fərmanlarla təltif olunmuşam. 2008-2019-cu illərdə Nizami rayonu 3 saylı Uşaq və Gənclər Yaradıcılıq mərkəzinin "Milli rəqs" dərnəyinin fəal üzvü olmuşam. Həmin illərdə bir çox dövlət tədbirləri, festivallar, konsertlərdə səhnə almışam. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Respublika üzrə Festival-Müsabiqədə, IV İslam Həmrəyliyi Oyunlarının Zəfər Günlərində fəal iştirakıma görə təşəkkürnamə və diplomla təltif olunmuşam. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatına üzv olmuşam, hal-hazırda ADPU TGT Cinema Klub rəhbəri olaraq fəaliyyət göstərirəm. Universitet daxili və xarici bir sıra tədbir və konfranslarda iştirak etmişəm.

## **Minarə Quliyeva Nazim – ADPU TGT Xarici dillər Klubun rəhbəri**

Mən, Minarə Nazim qızı Quliyeva 9 iyun 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2019-cu ildən etibarən Zakir Məmmədov adına 103 saylı tam orta məktəbdə təhsilimi davam etdirib, 2021-ci ildə təhsilimi Fərqlənmə diplomu ilə bitirmişəm. Orta məktəbdə təhsil adığım müddət ərzində həmçinin Fikrət Əmirov adına 6 saylı 11 illik uşaq-incəsənət məktəbində də təhsil almışam. Bu dövr ərzində mütəmadi olaraq respublika və beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək yüksək nailiyyətlər əldə etmişəm. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və Biologiya fakültəsinə qəbul olmuşam. Hal-hazırda Biologiya müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsiyəm.

2021-ci ilin noyabr ayından universitet daxili və xarici bir sıra təşkilatlarda aktiv fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə: Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) qrup nümayəndəsi (menecer), ADPU TGT Xarici Dillər klubunun əsas korpus üzrə koordinatoru, ADPU TGT Xarici Dillər klubu rəhbər müavini vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Xarici Dillər klubu rəhbəri vəzifəsini icra edirəm. Fəaliyyətim müddətində bir sıra tədbir və konfranslarda fəal iştirak etmişəm.

## **Nigar Rüstəmzadə Ziyafət – ADPU TGT Psixologiya klubunun rəhbəri**

Mən, Nigar Ziyafət qızı Rüstəmzadə 7 yanvar 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. 2016-cı ildə Ceyranbatan qəsəbə musiqi məktəbinin fortepiano şöbəsini, 2020-ci ildə Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbi bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

2020-ci ilin noyabr ayından etibarən Tələbə Gənclər Təşkilatında fəaliyyət göstərməyə başlamış, müxtəlif vəzifələrdə çalışmışam: təşkilatın grup nümayəndəsi (menecer), Kitab Klubda 4-cü korpus üzrə koordinator, Məktəbəqədər təhsil fakültəsi rəhbər köməkçisi, Məktəbəqədər təhsil fakültəsi rəhbəri. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Psixologiya klubunun rəhbəri olaraq fəaliyyət göstərirəm.

Fəaliyyətim dövründə “Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2020-ci ildəki işində göstərdiyi uğurlu ictimai fəaliyyətə görə”, “ADPU TGT Kitab Klubunda 2020-ci ildəki layihələrin iştirakında və təşkil edilməsində göstərdiyi fəallığa görə”, “2021-ci il ərzində təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi layihələrdə aktiv iştirakına görə-İlin tələbəsi”, “Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2021-ci ildəki işində göstərdiyi xüsusi ictimai fəallığa görə” Təşəkkürnamə, Təltifnamə, Sertifikatlarla təltif edilmişəm.

## **Orxan Əliyev Cavanşir – ADPU TGT İdman və sağlamlıq klubunun rəhbəri**

Mən, Orxan Cavanşir oğlu Əliyev 3 iyun 2003-cü ildə Masallı rayon Babaküçə kəndində anadan

olmuşam. 2009-cu ildə Masallı rayon Sığdaş kənd 73 saylı tam orta məktəbində təhsil almağa başlamışam. 2020-ci ildə təhsilimi bitirmişəm. Orta məktəbdə təhsil aldığı müddət ərzində bir çox intellektual oyunlarda, "Xəmsə" yarışlarında fəal iştirak etmiş, bir sıra mükafatlar ilə təltif olunmuşam. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olmuşam. Hal-hazırda Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Universitetə qəbul olandan sonra universitetdaxili bir sıra təşkilatlarda aktiv fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə: Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) İncəsənət və fiziki tərbiyə fakültəsi üzrə koordinator, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) qrup nümayəndəsi (menecer), ADPU TGT Cinema klubunun rəhbəri, BİR könüllü ADPU İnqilab korpusu üzrə Supervayzer vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatında İdman və Sağlamlıq klubunun rəhbəri vəzifəsini icra edirəm. Bir çox idman yarışlarında (Badminton, stolüstü tenis, voleybol və.s) universitetimizi təmsil etmişəm. Fəaliyyətim müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirdə, həmçinin bir sıra irimiqyaslı tədbir və konfranslarda fəal iştirak etmişəm. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik təntənəli yubiley mərasimində könüllü fəaliyyətinə görə", "Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının 2021-ci ildəki işində göstərdiyi uğurlu ictimai fəaliyyətə görə", "Tələbə klubları daxilində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkilində fəal iştirakına görə", "Universitetin ictimai həyatında fəal görə" kimi Fəxri fərmanlar, bir çox sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam.

